



Layihənin istiqaməti:
"Azərbaycanın dövlətçilik tarixinin, milli
adət-ənənələrinin, elm və mədəniyyətinin təbliğatı"

Ermənilərin işgal etdikləri Qarabağ və ətraf bölgələrdə Azərbaycan tarixinin maddi sübutu kimi çoxlu sayıda tarixi abidə, qədim yaşayış məskənləri, on minlərlə arxeoloji qazıntı nümunələrinin və etnoqrafik materialları özündə cəmləyən muzeylər qalib. Bu gün bütün dünyaya belli olan erməni xarakteri deməyə əsas verir ki, onların taleyi qaranlıqdır.

Belə ki, son 10-15 il vaxtaşırı dünya müzeylərində, sərgilərində nümayiş etdirilən eksponatların zəbt olunmuş Azərbaycan ərazilərindəki müzeylərə məxsus olduğu bir fakt kimi dəfələrlə qeyd edilib və bununla bağlı ciddi münasibət göstərilib, rəsmi rəylər bildirilib. Lakin da əsəssiz deyil. Ölkəmiz erken dövrlərin, eləcə de qədim və orta əsrlərin mədəniyyəti ilə zəngin bir diydər. Hazırda erməni işgalçlarının tapdağı altında inləyen bölgələrimiz belə nümunələrlə dolu idi. Keçmiş SSRİ-de mühüm tarixi əhəmiyyət kəsb edən Azix mağarası qədim yaşayış məskəni kimi son dərəcə diqqəti cəlb etdi. Füzuli rayonu ərazisində yerləşen Azix mağarası 250 min il əvvəl yaşaması ehtimal olunan azixantrop insanların məskəni olub. Dünyanın diqqətini cəlb etmiş bu mağara eksford-kimmeric yaşı ehəng daşlarında uzunluğu 200 metrə yaxın idi. Tarixi-arxeoloji əhəmiyyətinə görə 1969-cu ildə Dövlət Mədəniyyət Qorğu elan edilmişdi. Bu tip mağaralar, həmçinin zəbt edilmiş digər rayonlarımızın ərazilərində davardı. Qeyd etmək lazımdır ki, 1982-ci ildə Azərbaycan KP və Azərbaycan SSR Nazirlər Sovetinin 16 mart tarixli 167 sayılı qərarına əsasən, geoloji-palentoloji təbiət abidəsi kimi dövlət tərəfindən qorunurdu. Bu adla qorunan mağaralar sırasına Azix mağarasından başqa, Xocavənd rayonu ərazisindəki 22 metr uzunluğunda olan Tağlar mağarası, Şuşa rayonu ərazisindəki 114 metr uzunluğunda olan Xan mağarası, Şuşa rayonu ərazisindəki 72 metr uzunluğunda olan Qahal mağarası, Cəbrayıllı rayonunun ərazisindəki 30 metr uzunluğunda olan Divlər sarayı mağarası addır. Təcavüze məruz qalmış bölgələrimiz tarixi abidələrlə olduqca zəngin idi. Belə ki, Cəbrayıllı rayonunun Tatar kəndində eramızdan əvvəl III minilliyyət aid edilən Slikon tikintiləri, Xudafərin kəndi yaxınlığında Araz çayı üzərində salınmış b.e.e. V əsre aid Onbirəşrənmli və ondan 800 m məsafədə eramızın VII əsrində inşa olunmuş Onbeşəşrənmli Xudafərin körpüleri, Şıxlardan kəndi yaxınlığında eyniadlı türbə (XIV əsr), V-VII əsrlərə aid edilən Sirk qalası, Çələbələr kəndindəki Hacı Qaraman qəbiristanlığı (XIV-XV əsr), Başkəsik gümbez (XIII-XIV əsr), Çələbələr məscidi (XVI əsr), Qədim Türk qəbristanlığı (XIV-XV əsr), Səkkizgözlü türbə (XIV əsr). Diridəğində Qız qalası (XVI əsr), "Şirəvic" daşı (üzüm şərisi çıxaran daş), b.e.e. minilliyyətlər mövcud olmuş anaxanlıq dövrünə aid edilən Mazan Nənə ziyanətgahının qalıqları, Diri qalası, digər qədim abidələr; Füzuli rayonunun Babi kəndində XIII əsrde inşa olunmuş Şıxbalı türbəsi, eləcə de Əhmədəllər türbəsi (XIII əsr) və Aşağı Veysəli kəndindəki Mir Əli türbəsi (XIV əsr) və başqalarını göstərmək olar.

Zəngilan rayonu ərazisində XI əsre aid qədim hamam kompleksi, XIV-XV əsrlərə aid türbələr, XII əsre aid edilən Top körpüsü, qədim qalalar və başqa tarix-memarlıq abidələri vardır.

Ağdam rayonunda Paprevənd və Xatın türbəsi (XIV əsr), eramızdan iki min il əvvəl çiy kərpicdən tikilmiş "Üzerlik təpə" qalıqları, Zəngilan rayonunda Məmmədbəyli türbəsi (1305 - ci il), Şərifan kəndindəki Şərifan sərdabəsi (XIII-XIV əsr), Kəlbəcər rayonunda qədim tarixi malik Comərd, Qalaboyunu, Qaracanlı və Lök qalalarını, Xudadəng kompleksini, Laçınqaya abidəsini, Alban məbədini və başqalarını göstərmək olar. Kəlbəcər əraziindəki qayalıqlarda, həmçinin Qobustan qayaüstü rəsmlərini xatırladan 3500 - e yaxın təsvirlər var idi.

Qubadlı rayonundakı Dəmirçilər kəndində Dəmirçilər türbəsi (XIV əsr), Əliqululuşağı

Tarixi abidələrimiz erməni işğalında

Təcavüzkarlar Azərbaycanın tarixi memarlıq abidələrini dağıtmaqla kifayətlənməyib, onlardan öz bildikləri kimi istifadə edirlər

və Ağaçayı Üzərindəki Hacı Bədəl körpüləri (XIX əsr) kimi tarixi abidələrlə bərabər, çoxlu mehrlər (şəqulu istiqamətdə basdırılmış daşlar) və qoç heykəlleri var idi. Məlumdur ki, Qubadlı şəhərinin merkezində əfsanəvi xalq qəhrəmanı Qaçaq Nəbi və onun igid arvadı Həcər xanının tuncdan tökülmüş büstləri də erməni saladızımızın əsəretində qalib. Teesüsüf ki, vaxtı ilə Qaçaq Nəbini çuğlayıb ele vərən erməninin varisi - vəhşi erməni işgalçılari bu gün babalarının murdar hərəkətlərini başqa şəkildə tekrar edirlər. Hər iki qəhrəmanın büstlərini gülleledikləri barede yəqin ki, çoxumuz bilirik. Bu, Qarabağdan olan üç böyük Azərbaycan dahisinin - Üzeyir Hacıbəyov, Bülbüll və Nətəvanın heykəllərinə olan bədənam erməni münasibətinin təkrarıdır. Bu cür münasibət işğal dövründə qarət etdikləri milli-mənəvi dəyərlərimizdə də özünü göstərir.

Ümumilikdə, başdan-başa tarixi abidələr şəhəri olan Şuşada 350 hektar sahədə 300-

türbələr, ziyanətgahlar ve digər inanc yerləridir. Araşdırımlar nəticəsində müəyyən edilib ki, Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının ərazilərində rəsmi fiiliyyət göstəmiş 67 məscidinən (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayıllı 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə dağıdırılıb, 4 məscid isə yararsız halala salınıb. Yalnız beynəlxalq qurumların müdaxiləsindən sonra Ağdamdakı Cümə, Şuşa şəhərindəki Aşağı Gövhəräja, Yuxarı Gövhəräja və Saatlı məscidlərinin divarları salamat qalib. İşgalçılardan zəbt etdikləri Azərbaycan ərazilərindəki bəzi məbəd və məscidləri öz məqsədlərinə uyğun bərpə edərək, kilsəyə çevirmiş, nəticədə "erməni kilsələri"nin sayını formal olaraq xeyli artırılmışlar.

Şuşada X.B.Natəvanın tikiirdiyi 12 gözlü "Xan qızı" bulağı (1873) əzəmeti (uzunluğu 15 m, eni 7 m, hündürlüyü 4 m), klassik üslubu ilə diqqəti cəlb etdi. Bundan başqa, 1979-cu ildə inşa edilmiş, 18 m hündürlüyə

rətli Alban dövlətinin bu ərazidəki izlərini (IV əsr) erməni işğalına qədər qoruyub saxlamış alban abidələri - Qanzasar, Ağdərə məbədi, Laçın rayonundakı Ağaçlan kilsəsinin taleleri də bu gün bizə məlum deyil. Xankəndindəki çərvə boyu düzülmüş əzəmetli daş abidələr neolit və tunc dövrünün xatirə kitabı kimi əhəmiyyətli idil. Xocavənddə Amaras monastırı, Ağdamda ötən əsrin sonlarında yaradılmış və məzmununa görə dünyada anoloqu olmayan Çörək Muzeyini də bura əlavə et-sək, zəbt olunmuş əzəli torpaqlarımızdakı məddi-mənəvi sərvətlərimiz haqqında müəyyən təsəvvür eldə etmək olar. Qeyd edək ki, işğal edilmiş Azərbaycan ərazilərində tarixi abidələrin sayı xuxarıda göstərilənlər bitmir. Belə ki, Dağlıq Qarabağ və işğal altındakı digər bölgələrimizdə üst-üstə 150-dən çox tarixi memarlıq, 140-a qədər ziyanətgah və 100-dən artıq dini tarixi abidə var idi. Əlbəttə, hazırda onların varlığı sual altındadır və ciddi tehlükə qarşısındadır. Onsuz da erməni xisliyi tarixi keçimizə həmişə qısqanlıqla yanaşıb. Son 200 ilə yaxın bir zamanda Rusiya imperiyasının əli ilə başqa yerlərdən köçürülrək Azərbaycan ərazisində özlərinə dövlət yaratmış erməni qəsəbkarları, indi də sünü şəkildə yənə Rusiyanın bilavasitə herbiyyəti yardımı ilə işğal etdikləri Qarabağ və ətraf bölgələrdəki mövcud tarixi nişanlarımızı öz məqsədlərinə uyğun cıallamaqla, tarixə "əsaslı-sübutlu" iz qoymaq niyyətindədirler. Onların vandal-barbar xarakteri bunu açıq-aydın göstərir.

Məlumatlara görə, erməni işgalçılardan tərəfindən qarət olunmuş 22 muzeydən 40 mindən artıq eksponat Ermənistana aparılıb. Müzeylərdəki eksponatların bir çoxu sindirilərən dağıdırılıb, bir hissəsi satılmış, bir hissəsi isə "erməniləşdirilmişdir". Mədəni-tarixi irsimizi vəhicəsinən təladiqları bir yana, onlardan bəzilərini erməni tarixinin nümunəsi kimi təqdim etmələri göstərir ki, işgalçılardan əllerinə keçən Azərbaycanın qədimliyi ilə bağlı nə varsa qəddarlıqla məhv etməye çalışırlar. Qeyd etmək lazımdır ki, eksponentlər arasında arxeoloji, etnoqrafik, heykəltəraşlıq, rəssamlıq, dekorativ tətbiqi sənətə dair, habelə tarixi sənədlər, dulusçuluq, xalçaçılıq, zərgerlik işləri, qəzət və jurnal materialları, habelə çörək muzeyinə məxsus unikal nümunələr vərdi. Ulu tariximiz bu canlı şahidlərinin böyük eksəriyyəti eramızdan əvvəl XII-IV minilliyyətlərə etəhəf edən bir dövrdə yaranmışdı. Erməni barbarları məsər mədəniyyət nişanlarını da dinc buraxmayaq, tamamilə məhv etmişlər. İşğal etdikləri Azərbaycan ərazilərində - Dağlıq Qarabağ və ətraf bölgələrdəki 808 klub binasını, 4,5 milyon nüsxə fondu olan 927 kitabxanını, 85 müsici məktəbinin, 10 mədəniyyət və istirahət parkını, 4 dövlət teatrını tamamilə dağıtmışlar. Şübəsiz ermənilərin bu hərəkəti heç bir ölçüyə uyğun gəlmir. Azərbaycana məxsus bu nadir tarixi-mədəni sənət əsərləri, eyni zamanda bəşəriyyətin mənəvi sərvətidir. Ona görə de beynəlxalq qurumlar, xüsusi YUNESKO kimi beynəlxalq təşkilatlar bu məsələyə diqqət yetirməli və onların qorunması qayğısına qalmalıdır.

Yusif DİRİLİ



dən çox qədim abidə vardi. Təsadüfi deyildir ki, şəhər 1978-ci ildən qoruç elan edilmişdi. Daim öz gözəlli, saf, temiz havası, ecazkar təbiəti ilə yadəllilərin hücumuna məruz qalsa da, Şuşa həmisi etibarlı müdafiə olunurdu. Şuşa qalası kimi, Əşgeran və Ağaçlan qalaları da elə istehkam məqsədilə tikilmişdi. Şəhərin əsasını qoyan Pənahəli xan xarici düşmənlərdən qorunmaq məqsədilə Şuşa qalasının inşası üçün Təbriz, Ərdəbil və başqa şəhərlərdən ustalar dəvət olunmuş qalalarla təsəssüf ki, 1992-ci ildə rus-erməni hərbi birleşmələrinin cəngina keçdi. Məlumatları görə, hazırda qalanın divarları işgalçılardan tərəfindən dağıdırılmışdır. Burada yenidenqurma adı ilə tikinti işləri aparan ermənilər onu saxtakarsına "erməniləşdirirler."

Ermenistanın işğali altındakı tarix və mədəniyyət abidələri, qaya təsvirləri, mağaralar, mənzərə xarakterli oymalar, tarixi qəbir daşları, o cümlədən qəbirüstü abidələr, kurqanlar, istehkamlar, qalalar və digər memarlıq abidələri maddi və mənəvi dəyərlərə malik olmaqla, milli əhəmiyyət kəsb etdi. Ümumiyyətkən, Azərbaycanın Ermənistana tərəfindən işğal olunmuş ərazilərində 901 rəsmi dövlət qeydiyyatında olan tarix və mədəniyyət abidələri qalmışdır ki, onlardan da 609-u yerli, 285-i ölkə, 13-ü isə beynəlxalq əhəmiyyət daşıyır. Memarlıq abidələri arasında ermənilər tərəfindən en çox dağıntılara və tələfata məruz qalan islam dini abidələri - məscidlər,

malik olan M.P.Vaqifin məqbərəsi müasir tarixi mədəniyyət abidəsi kimi şəhərə xüsusi görkəm verirdi. Türkmençay müşqaviləsindən sonra (XIX əsrin II yarısı) inşa olunmuş kilsə də tarixi baxımından əhəmiyyət daşıyır. Məşhur Cıdır düzü, İsa bulağı kimi təbət abidələri, mədəniyyət və istirahət ocaqları da bura əlavə etsək Şuşa şəhərinin tarixilik və mütəsərlik baxımından nə derəcədə əhəmiyyət kəsb etdiyi aydın olar. Təessüs hissə ilə qeyd etmək lazımdır ki, erməni caynağında olan belə bir unikal şəhər indi miskin bir dövrünü yaşayır. Əsirlikdən qurtarmış soydaşlarımızın dediklərindən görünür ki, ermənilər işğal etdikləri bütün ərazilər, o cümlədən Şuşadakı tarixi abidələrimizə qarşı son dərəcə aqressiv münasibət bəsləyirler: Onların əksəriyyəti yerlə yeksan edilmiş, az bir qismi tamam yarasız hala salınmış və ya üzərlerində aparılan "özünüküleşdirmə" siyasetinin qurbanı olmuşlar.

Yuxarı Qarabağ ərazisində tunc dövrünün en qiymətli abidələrindən sayılan Xocalı kurqanları kompleksi 50 hektar sahəni əhatə edirdi və bu kompleksə 100 kurqan daxil idi. İşğal altında olan Qarabağ ərazisində, həmçinin, "Çoban daşı" adı ilə məşhur olan və ilk insan heykəlleri sayılan mehrilərin sayı isə onlara ölçülürdü. Onları yerli əhalisi tərəfindən Pir kimi müqəddəsleşdirilərək ziyarət olunurdu. Belə abidələrin sayı Xocalıda daha çox idi. "Qoşun" deyilen mehri xiyanəbanlarına Zəngəzur zonasında da rast gəlinirdi. Qüd-

**Azərbaycan Respublikası Prezidenti
yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkışafına Dövlət
Dəstəyi Fonduñun maliyyəsi
əsasında hazırlanıb.**